

# Bir ölərik, min dirilərik...

Cənab Ərdoğan bunun ardınca demişdi ki,  
“tarixdən ibrət alsaq, tarix təkrar olunmaz”



**Bu sətirləri qələmə almaq üçün təxmini mündəricə barədə düşünəndə  
ölməz şairimiz Xəlil Rza Ulutürkün ötən əsrin 70-ci illərində Baltikyanı ölkələrə  
səfərdən sonra yazdığını olduqca kiçik, qeyri-ənənəvi şəkildə ləkənlik olan bir  
şəiri yadına düşdü. Şair şeirdən əvvəl qeyd edirdi ki, Vilnüsde əsrin əvvəllərində  
iştirakçılar qarşı mübarizələrdə həlak olmuş litvəli qəhrəmanın abidəsini  
gördüm. Pyedestaldakı yazı bu şeirin stimulu oldu:**

*“Qalacaqsan dünyada, bir litvəli qalınca!  
Bələ söz eşidəndə adam dönür qalınca.*

Bəli, biz torpağımız uğrunda sonuncu azərbaycanlı qalana qədər olsa da, döyüşməliydi. Çünkü bu işgal tarix boyu üzləşdiyimiz çoxsaylı haqsızlıqların ən dəhşətlilərindən biri idi. Həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə demişdilər ki, biz bu problemin həllini göləcək nəsillərin – günahsız övladlarımızın, nəvə-nəticələrimizin öhdəsinə buraxa bilmərik.

Bələ də oldu. Problem, məhz ulu öndərin siyasi kursunun icrası nticəsində, “Heydər Əliyev ili”ndə, Prezident İlham Əliyevin ölkədə siyasi hakimiyyətə gəlməsinin 20 illiyi ərefəsində, Azərbaycan xalqının öz iqtidarı ətrafında monolit birləşdirilmişdir, ordumuzun inkişafının “dəmir yumruğ”a çevriləməsindən sonra həll edildi. Ancaq, çox təs-süf kİ, xeyli itkimiz oldu. Bu barədə danışan

Ədalət Verdiyevin sosial şəbəkədə paylaşı-ğı arqumentlərdə tapdim. Ekspert yazır ki, hücumda olan ordu müdafiədə olan orduya nisbətən daha çox itki verir. Ancaq 44 günlük müharibədə müdafiədə olan Ermənistən ordusu biza nisbətən iki dəfədən çox hərbi itirib, bütün texnikası məhv edilib, Azərbaycanın Qələbəsinin hərb tarixinə “Möhtəşəm Qələbə” kimi düşməsi danılmaz faktdır.

Ekspertin fikrincə, 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal xarakterli anti-terror tədbirləri da bir neçə erməni qulduruna qarşı deyil, müasir texnika, silah-sursata malik, şəxsi heyəti minlərlə ölçülən, döyüş təcrübəsi olan Ermənistən silahlı qüvvələrinin birləşmələrinə qarşı həyata keçirilirdi. Üstəlik, onlar uzun illərdir alverişli müdafiə xətti qurmuşdular və yüksəkliklərdə yerləşərək üstün mövqelərə malik idilər. Məhz ona görə Azərbaycanın itkiləri bizim arzuladığımız kimi, minimum olmadı. Amma yenə



ağsaqqal ziyalılarımızdan biri dedi ki, min illər boyu yaşadığımız tarixdə Azərbaycanın şəhid vermədiyi il olubmu? Bu suala özü cavab verdi ki, olmayıb. Amma xalqımız, dövlətimiz yaşayır. Unutmayın, xalqı da, dövləti də yaşıdan məhz həmin itkilərimizin qanı, ruhu, əməli, fədakarlığı, rəşadəti və ləyaqəti olub.

Mənim çoxsaylı şəhidlərimizin olduğuna görə təs-süf etdiyimi eşidən ağsaqqal əlavə etdi ki, türkəlli ölkələrdə bir ildə ölenlərlə dünyaya gələnlərin sayında daim fərq olur. Doğulanlar daha çoxdur: “Ancaq mən ölenlər haqqında danışmaq istəyirəm. Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə baxın. Tutaq ki, 1990-cı ilda vəfat edən, dünyasını dəyişən minlərlə soydaşımızdan öz valideynləriniz və ya əzizlərinizdən başqa kimi tanıyırsınız? Təbii ki, heç kəsi. Ancaq 20 Yanvar şəhidlərinin az qala hamisinin tərcüməyi-halını bilirsınız. Eləcə də, azadlıq və ya ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olmuş digər soydaşlarımız da özlərindən və ya bizim düşüncəmizdən asılı olmayaraq, 50 milyonluq xalqımızın əzizinə çevriliblər. 44 günlük ikinci Qarabağ müharibəsində və bu il sentyabrın 19-da başlanan lokal antiterror əməliyyatları zamanı şəhid olan övladlarımız, bacı-qardaşlarımız da xalqın min illər boyu yazdığını tarixin növbəti şərhəli səhifələrinə düşürlər.”

Ağsaqqalın fikirlərini eşidəndə, yaşımin bu çağında da “qılınca dönmək” istədim.

Bəs biz daha mütəşəkkil, daha güclü olduğumuz halda nə üçün xeyli itki vermişik? Bu sualın cavabını tanınmış hərbi ekspert

də tədbirlərin miqyası və mahiyyəti etibarilə verilən itkilər çox deyil.

Ekspertlərin fikrincə, itkilərin sayı haqqında danışarkən, əldə edilmiş uğurun miqyasını da xatırlatmaq lazımdır. Məsələn, biz 90-cı illərdə 30 min qurban vermişdik, torpaqlarımız da əldən getmişdi, ləyqətəmiz, milli mənliyimiz də tapdalanmışdı. Hər də ermənilərin bizim əsgərlərə necə işgəncə verəsi kadrlarını görəndə, qız-gəlinlərimizin erməni əsirliyində qalması və hansı faciələr yaşaması barədə oxuyanda sadəcə yaşadığımıza görə utanırdıq. Hətta, bəzən millət kimi yox olmağa, bütün sərvətimizi verməyə hazır idik ki, işgal altında olan ərazilərimizi, Qarabağı, Xocalını, Xocavəndi, Xankəndini qaytaraq. Bu bizim bir millət kimi mövcudluğumuz məsələsi idi.

Biz bunu bacardıq. Məhz həmin “itki” dediyimiz – şəhidlik adlı ali mənəvi rütbəyə ucalmış oğullarımızın və sağlamlıqlarını itirmiş qazılərimizin hesabına müqəddəs torpaqlarımızı özümüzə qaytardıq.

Üstəlik, 2016-cı ilin aprelində, 2020-ci ilin və 2022-ci ilin sentyabr aylarındaki döyüşlərdə, eləcə də 2023-cü ilin sentyabrında kə lokal anti-terror əməliyyatlarda şəhid olmuş soydaşlarımız da müqəddəslik mərtəbəsinə ucaldılar. Dinimiz “şəhidlər ölmürlər, onlar cənnətlikdir” – buyurur. Biz bu gün işgaldən azad edilmiş ərazilərimizi məhz şəhidlərimizin adına layiq cənnətə çevirərkən də onlara olan ehtiramımızı nümayiş etdiririk.